



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

## Serbiya Respublikasında Təhsil



Ümumi məlumat və qəbul qaydaları	1
Maliyyələşmə	2
Tələb olunan sənədlər	3
Təhsil Nazirliyi ilə əlaqə	4

## Ümumi məlumat və qəbul qaydaları

Serbiya Respublikası tərəfindən 2016/2017-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşlarına Serbiya hökumətinin büdcəsi hesabına Serbiyanın 3 ali təhsil müəssisəsində- Belqrad Universiteti, Novi Sad Universiteti və Nis Universitetində təhsil almaq üçün bakalavriat (**21 yaşadək** namizədlər), magistratura (**25 yaşadək** namizədlər) və ya doktorantura (**35 yaşadək** namizədlər) təhsil səviyyəsi üzrə təqaüd yeri ayrılmışdır. Təqaüd Proqramına daxil olan ixtisasların siyahısı ilə [keçiddən](#) tanış ola bilərsiniz. Eyni zamanda, qeyd olunan ali təhsil müəssisələrinin hər biri ixtisasa uyğun fərdi tələbləri ilə [keçiddən](#) tanış ola bilərsiniz.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından [keçiddən](#) müraciət formasını doldurmağı və **24 may 2016-cı il tarixi saat 12:00-a** kimi tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla [admission@edu.gov.az](mailto:admission@edu.gov.az) ünvanına göndərmələri xahiş olunur.

Elektron poçtla göndərilən sənədlərin əsilini isə yalnız **24 may 2016-cı il tarixi saat 14:00-15:00** arası Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə əlaqədar şəxsə (Gülminə Məlikzadə) təqdim etməyiniz xahiş olunur.

### QEYD:

- Təhsil **serb** dilindədir.
- Müvafiq təqaüd proqramının şərtlərinə uyğun olaraq təqaüdçü təhsil müddəti bitdikdən sonra **ölkəyə qayıtmalıdır**.

## **Maliyyələşmə**

Tələbələr üçün nəzərdə tutulmuş Serbiya Hökuməti hesabına təhsil aşağıdakı xərcləri əhatə edir:

- ödənişsiz təhsil;
- müvəqqəti yaşayış üçün qeydiyyat xərci;
- Serb dili hazırlıq kursları və seçilmiş ixtisas üzrə təhsil;
- yaşayış xərcləri (yataqxana və gündəlik yemək xərcləri);
- tibbi sığorta;
- 15000 Serb dinarı məbləğində aylıq təqaüd (nəqliyyat və dərslük xərcləri daxil).

### Tələb olunan sənədlər:

1. **Ərizə forması** (tam şəkildə doldurulmuş, çap olunmuş və namizəd tərəfindən imzalanmış). Ərizə formasının doldurulması ilə bağlı nümunəni **keçiddən** əldə edə bilərsiniz.  
**Qeyd: Əsli təqdim ediləcək sənədlərə 1 ədəd rəngli fotosəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir.**
2. Təhsil sənədləri;
  - a. bakalavriat təhsil səviyyəsi üçün: ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin **əslı və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti**;
  - b. magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu və əlavəsinin (qiymət cədvəli) **əslı və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti**;
  - c. doktorantura təhsil səviyyəsi üçün: bakalavr və magistr diplomu və əlavəsinin (qiymət cədvəli) **əslı və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti**;

**Qeyd:** namizəd bakalavr diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənədin surəti;

3. Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin **notarial qaydada təsdiq olunmuş surəti**;
4. CV (əlaqə vasitələrinin qeyd olunması şərtilə) (ingilis dilində);
5. Ümumvətəndaş pasportunun notariat qaydada təsdiq olunmuş surəti;
6. QİÇS/HİV xəstəliklərin olmamasına dair tibbi arayışın **notarial qaydada tərcümə və təsdiq olunmuş surəti (arayışın etibarlılıq müddəti 6 aydan gec olmamalıdır)**;

**QEYD:** Yuxarıda adları qeyd olunan sənədlərin (2-ci və 6-cı bəndlər) notarial qaydada serb və ya ingilis dilinə tərcümə və təsdiqi tələb olunur.

**Təhsil Nazirliyi ilə əlaqə**

Təqaüd Proqramı ilə bağlı suallarınızı [admission@edu.gov.az](mailto:admission@edu.gov.az) elektron poçtuna ünvanlaya bilərsiniz.